

Doç. Dr. Taceddin UZUN

İlmü'l-luğa (dilbilim=lengüistik) bu günkü şekliyle yeni bir ilim dalıdır.

şeyler çıkararak başlı başına bir bilimdir.⁽⁵⁾ İsviçreli dilbilimci Ferdinand de

Saussure'nün (Do. 26.XI 1857 - Öl. 22..II 1913) ortaya koyduğu esaslar⁽⁶⁾

sonucunda bu günkü durumuna kavuşan ilmi'l-luğa tahîf ki daha önce de

2. Dilin hayatı (حياة اللغة=Vie du langage).

Bir dilin hayatı, gelişmesi, muhtelif lehçelere ayrılması, başka dillerle

1. (2000)

gleichenfalls in der Literatur zu finden.

1. 11. . . . 1.

in quali libri la voce "gioco" è presente? ...

I D. I A. I I

ait olduğu sabit olmakla beraber 70 kadarı ona isnat edilen veya müstakil bir

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED] (64)

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[REDACTED]

[The body of the document contains approximately 15 lines of text that have been completely redacted with heavy black bars.]

buğlara giren kimsede dilin dişlerin dudakların ve burnun durumundan etkilenir.

Örne / / ve b2 / / dilin hareketlerinden oluşur dudaklara hareketten dekil oluşur.

L

(1111 1111 1111 1111)

(1111 1111 1111 1111)

(1111 1111 1111 1111)

(1111 1111 1111 1111)

atılan yerin adını verdiler.⁽¹²³⁾ Yani الْعَذْرَة “pislik, çöp” manasına gelmeye başladı.

El-İzzetî (1910) kelimesi sadece “almış ve vermiş” demek için Buhârî’de

pisirildiği yerin adı verilerek الْعَذْلَة eklemek manasında kullanıldı ⁽¹²⁴⁾

⁽¹²³⁾ El-İzzetî (1910) de bu şekilde kullanıyor. Bu kelime “almış” manasında da

iloili sosval bir oludır. Aranlar. إِسْمُ الْبَعْدَةِ إِسْمُ الْبَعْدَةِ إِسْمُ الْبَعْدَةِ إِسْمُ الْبَعْدَةِ

الجُعَل (böcek) ve الْقُرْد (maymun) kelimelerini isim olarak koyuyorlardı. Bunların çoğu hayvan adlarıydı. El-Câhiz, bunu söyle uyarılar. Aranlar çocuklarına

uğur getirsin diye hayvan adlarını koyarlardı. إِسْمُ الْبَعْدَةِ إِسْمُ الْبَعْدَةِ إِسْمُ الْبَعْدَةِ إِسْمُ الْبَعْدَةِ

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14